

İslam Səfərli - 100

Nəğmə qanadlarında yaşayan şair

...Küleklə bir payız günü maşınımız Sumqayıtin "Bulvar" küçəsi ilə hərəkət edirdi. Dünyanın ən böyük gölü olan Xəzərin gözəlliyi aşib-dاشırdı. Şahə qalxan, sahila can atan dalğalar göz-könlər oxşayırıdı. İstedadlı aktyor, vokalçı Elay Xasiyev maşını saxlatdırıb aşağı endi və oxumağa başladı: "Siz qaynar həyatınız, kükreyən ağ atsınız, nəğməyə qanadsınız, sahili şən, dalğalar, ey öpüşən dalğalar!"... Bu həzinlik, duyğusallıq bizi qanadlarına alıb apardı. Gözəl musiqi, gözəl səs, bir də gözəl sözlər ecəzkar təsir bağışlamışdı.

Dostlardan biri mahnının bəstəkarı Ramiz Mirlisilinin adını çəkdi. Biri dedi ki, Şövkət Ələkbərova da, Flora Kərimova da onu möhtəşəm ifa ediblər, möhürüünü vurublar. Mən də gənc dostum Elayın oxusuna "əhsən" deyib bildirdim ki, mahnının sözləri nəğməkar şairimiz İslam Səfərliyə aiddir. Hərə bir yandan "Allah rəhmət eləsin" dedi...

Doğrudan da, yüksək sənət onu yaradanları daim yaşadırdı. İsləm Səfərli 50 ilə yaxındır ki, bizləri tərk edib, amma rehmətlə xatırlanması onun əlməzliyinə dəlalət edir. Cəmi yarım əsr yaşayıb ve yarım əsrdir ki, haqq dünyasına köçüb. Amma yaddaşlarda, xatırəldə ömrünü davam etdirir.

İsləm Səfərli 1923-cü il fevralın 12-də Babək rayonunun Şəkerabad kəndində dünyaya göz açıb. Buradan pərvazlanaraq, Azərbaycan məməkətinin üzərində daim parlayan bir ulduzu əvvəlib. Görkəmlə şair-dramaturq, tərcüməçi kimi tanınıb, Əməkdar incəsənət xadimi fəxri adına layiq görüllüb.

Yubileyi ərefəsində nəğmə qanadlı şeirlərini yenidən nəzərdən keçirdim. Vətən eşqi, həyat sevgisi, mənəviyyat dərinliyi bir daha könülü mü sardı.

**Hərdən düşüncələr sarır insanı,
Çayüstü körpülər asma yolumdur.
Bağrıma basmışam Azərbaycanı,
Araz bir qolumdur, Kür bir qolumdur.**

Onun 60 illiyində Tofiq Bayramın "Kommunist" qəzetində dərc olunmuş "Şairə ehtiram" şeirini oxuyub çox bəyənmişdim. Sonralar bunu Azteleradioda birlikdə çalışdıǵım qardaşı, Əməkdar jurnalist Hidayət Səfərliyə deyəndə kövrələrək cavab verdi ki, şairlər möhkəm dəst olub-

lar, bir də ki, ürəkdən gələn duyular hər zaman bəyənilir. "Mən İsləmdən 9 yaş kiçiyəm, - dedi. - Həmişə qələmdaşları ilə, bəstəkarlarla, müğənnilərlə dostluğunun görüb qürur duyur, fərəhlənirdim".

Həmin səhbət zamanı mən Səfərlilərin dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aid olduqlarını da öyrəndim və dedim ki, bəlkə də ulu babasının astronomiya üzrə çalışmalarının irsi təsirindəndir ki, İsləm Səfərli Azərbaycan səmasının parlaq bir ulduzu olub. Hidayət müəllim gülümsündü...



ya müharibəsində iştirak edib. 3-cü dərəcəli "Şöhrət" ordeni və medal larla təltif olunub. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onuçlər", "Əmin



İsləm Səfərlinin 90 illiyi ilə bağlı Prezident İlham Əliyevin 2013-cü ildə imzaladığı sərəncamda qeyd olundu ki, o, bütün yaradıcılığı boyu ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalannmış, vətən təbietinin gözəlliklərini və insanın mənəvi aləminin zənginliklərini tərənnüm edən, yüksək şəriyyətə malik əsərləri ilə milli ədəbiyyatı zənginləşdirmişdir. Azərbaycan ədəbiyyatının inkişafında özünəməxsus xidmətləri olan şair daim ehtiramla anılır.

Unudulmaz şairimiz ikinci dün-

ol, ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhremanı, general-major Həzi Aslanovun xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" kimi şeirləri, sözün əsl mənasında barıt qoxulu, həm də sülhərvər olması ilə seçilirdi. Müharibə mövzusu şairin "Sınaq gecəsi", "Çex qızının məhəbbəti", "Yaralı nəğmə", "Qiğılcım", "Fırtınalar adası", "Dəfine", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyret qapısı", "Abşeron yatağı" poemalarında da öz əksini təpib. Amma həzin duyğulu ürək sahibi olan bir şair-

irin nə vaxtsa əlində silah tutmasına az qala inanmaq istəmirsən.

Unudulmaz sənətkarın şeirləri zamanında Azərbaycan hüdudlarını aşib, xarici mətbü orqanlarda dərc olunub, geniş oxucu kütləsi qazanıb. Onun "Ana dili" şeiri 1958-ci ildə bir Türkiye qəzetində "Aziz okular! Nazarımızdan gececek şeir Baküdə yayımlanan "Azerbaycan" dergisinde çıkmışdır. Memlekət duyğularına tercüman olunduğu için aynen dərc ediyoruz!" başlığı altında çap edilib.

İsləm Səfərlinin dramaturq kimi də böyük uğurları olub. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi"... müxtəlif vaxtlarda, ayrı-ayrı teatr larda tamaşa yoxulub, televiziya ilə göstərilərək, tamaşaçı rəğbəti qazanıb. Onun "İki qardaş", "Bədəmlə kədinin qızı" ocerkləri, "Təzə qəsəbədə gülüş", "Məzəhəkli itki" novelləri, "İki könül bir olanda" ballet-librettosu, "Şərqi qalibləri", "Bir stekan çay" kinossenariləri və xeyli sayıda məqalələri dövrünün nəbzini tutub, yaddaşalan olub.

Şair A.S. Puşkin, M.M. Svetlov, S. Maşak, M. Kərim, M. Tursunzadə, K. Koladze, Y. Dolmatovski kimi tanınmış sənətkarların əsərlərindən uğurlu tərcümələr edib.

Onun "Bakı, sabahın xeyir", "Zərif gülüşlüm", "Bir könül sindirmişam", "Qonaq gəl bize", "Bakılı qız", "Nə vaxta qaldı", "Ana", "Ay qaşı, gözü qara qız", "Ağ xalatlı həkimlər", "Gəncliyimi gəzirəm", "Aylı gecələr" və s. mahnları dillər əzbəridir, sevilə sevile oxunur və dinlənilir. Cahangir Cahangirov, Səid Rüstəmov, Arif Məlikov, Qənbər Hüseynli, Ramiz Mirlisli, Emin Sabitoğlu kimi ünlü bəstəkarlar onun sözlərinə gözəl musiqilər yazıblar.

Xəzər dənizində "İsləm Səfərli" gəmisi üzür. Bakıda adına küçə var, yaşadığı binaya barelyefi vurulub, Naxçıvanda oxuduğu 1 nömrəli məktəbə də onun adı verilib. Ürəklərdə ucalan abidəsi isə dəhəzərmətlidir.